

Televiziyanın "Hünər" verilişinin apardığı axtarışlar nəticəsində müharibədən qara kağızı gələn İmranın qəbri Belorusiyanın kəndlərindən birində tapılmışdı. Bu xəbər Gülsənəm qarını nə qədər agrıtsa da, yenə özündə təskinlik tapırkı ki, heç olmasa, oğlunun qəbrinin yeri bilinir. Amma onun yaşı doxsanı haqladığından dizləri təpərdən düşmüş, gözlərinin işığı ölezimişdi. Ömrün qürubunda çırpına-çırpına qalan qariya həkim maşına minməyi qadağan etdiyindən qalmışdı nəelac... Bilmirdi ki, neyləsin... O, çox düşünüşdəşindiqdan sonra Bakıda yaşanan oğlu Fərmanə zəng eləyib çağırıldı.

Bir göz qırpmında özünü kəndə yetirən Fərman anasıyla görüşüb-öpüşəndən sonra işdən hali oldu. Gülsənəm qarı kövrək-kövrək dilləndi:

-Oğul, səni çağırmaqdə əsas niyə yetim odur ki, qapımdakı o inəyi satıb gedəsən qardaşının arxasında. Heç olmasa onun qəbrindən mənə bir ovuc torpaq gətirəsən. Daha ömür xışım daşa direnməkdədir. Bəlkə bundan sonra rahat oləm...

-Da inəyi niyə satırsan, ay anal? Bir yerdən pul təpib Sabah yola düşərəm. Qoymaram arzun gözündə qalsın!

Fərmanın gözləri doldu. İmranı xatırladı. Qardaşı cəbhəyə yola düşəndə Fərmanın beş yaşı olardı. Onun dalınca ağlayıb: "Məni də apar özünlə!" -deyə haray-həşir salmışdı. Axi İmran balaca qardaşını həmişə çıxarıb evlərinin arxasındaki yaşıl təpəliklərdə gəzdirdir, ona yemlik, keçisaqqalı, qanqal yığıb verdi... Arabır də qucağına alıb bəsi üzərinə qaldırdı. Öpərdi, duz kimi yalayırdı...

... Qardaşının uğrunda döyüşüb həlak olduğu kənddə Fərman çox məhrəbanlıqla qarşılandı. Hətta İmranın qəbri üstə kənd məktəbinin müəllim və şagirdləri də əllerində gül-çiçək dəstəsi onuna birgə yollandılar. Fərman qardaşının qəbrindən bir ovuc torpaq götürüb dəsmala bükdü və kiçik əl çantasına qoydu. Kənd camaati Fərmanı bir nəçə gün qonaq saxlamaq istəyirdi. O, üzürxahlıq edib anasının səhhəti barə-

də danışdı və təcili qayıtmalı olduğunu bildirdi. Ancaq təyyarəyə bilet tapmadığından qatarla qayıtmaq məcburiyyətində qaldı...

Qatarada Fərman əl çantasını gözden qoymurdu. Axi neçə də gözden qoyayıb! Bir ovuc torpaqdan ötrü az qala üç min kilometrə yaxın bir məsafə qət etmişdi. O, hətta kunedən əl-üzünü yumağa çıxanda da, siqaret çəkmək üçün dəhlizə keçəndə də çantasını özü ilə götürdü. Bu bir ovuc torpağı özü üçün ən böyük var-dövlət sayındı... Gece çantanı balışın altda qoyub yatırdı. Fərmanın bu cür hərəkəti istər-istəməz ətrafdakılarda şübhə doğururdu. .

Fərman ikinci gün idi ki, qatarada yol gəlirdi. Axşam çəgə növbəti dəfə si-

Sanki Fərmanın bütün dünyasını, bütün varlığını oğurlamışdır. Bilmirdi ki, nə etsin. Təzəden gerti qayıtsın, yoxsa yoluna davam etsin... Geri qayıtmağa pulu, yolunu davam etməyə tabi catmadı... Axi indi anasına nə deyəcəkdi? Tərəddüdlər burulğanında boğula-boğula qalmışdı... Anası bəs deməyəcəkdim: "A bala, bir ovuc torpaq nəyidi ki, onu da gətirib çıxara bilmedi!?"

Mənzilə catmağa daha saatlar qalmışdı. Bu saatların hər biri ona vahimli qaranlıq bir mağaranı xatırladırdı. Hər mağaranı keçdikcə eti ürpənirdi... Fərman hələ də fikrində aranı dağa, dağı arana daşıyırıdı... Çırtma vursan qanı damardı...

O, qatarдан düşüb taksiyə əyləşdi.



■ Ələsgər Əlioğlu

Hekayə

BİR OVUC TORPAQ

qaret çəkmək üçün dəhlizə çıxdı. Siqaretten bir neçə qülləb vurmuşdu ki, bir-dən böyründə iki gənc oğlanın dayanıb ona göz yetirdiyini hiss etdi. Hələ bir fikrə gelmemiş, oğlanlardan biri anidən döş cibindəki qaz balonunu cəld çıxarıb onun üzünə fısırtı və ikincisi isə onun çantasını qamarlayıb qonşu vagona atıldı...

... Fərman gözünü açanda özünü vəqon bələdçisinin kuplesində gördü. Uzaniqli vəziyyətdə idi. Huşu yeni-ye ni özünə gəlirdi. Başının üstə bir milis nəfəri və bir tibb işçisi dayanmışdı... O, ətrafa göz gəzdirdib ilkin olaraq bu sözləri diliñə getirdi: - "Menim əl çantam hanı? Hanı bir ovuc torpaq?..." Tibb işçisi: "Bu nə çəkmiş adama oxşayır, nə də içmiş... Amma qəribədir, hallı adam kimi danişır!" Handan-hana özünü yaxşı hiss edən Fərman dəhlizədə başına gələnləri onlara danişdi...

Ele ki, kəndlərinə yetişdi, taksidən düşüb çəperlerinin aşağısından mehleleinə keçdi. Əyilib yerdən bir ovuc torpaq götürdü. Ustubca dəsmala bükdü...

Pəncərədən Fərmanın həyətə girdiyini gören Gülsənəm qarı bir təhər özü-nü toplayıb eyvana çıxdı:

- Torpağı gətire bildinmi, a bala!?
- Getirdim, getirdim, anal..
- Bura ver görüm!..

Fərman əlindeki bükülü dəsmalı anasına uzatdı. Qarı dəsmalı açıb göz yaşları içinde torpağı qoxuladıqca-qoxuladı:

Goruna qurban olum, İmran!.. Sənin torpağın da elə bizim torpağın etri ni veril!..

Fərman artıq başını aşağı salıb dərin fikrə getmişdi...

2 may 2015

www.kaspi.az